

Azərbaycan şairi İmadəddin Nəsiminin 650 yubileyinə həsr edilən doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elm konfransı

1.Konfransın istiqamətləri

- Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);
- Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat);
- Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşunaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);

1.1 Konfrans iştirakçıları

- Fəlsəfə doktorları programı üzrə təhsil alan doktorantlar və tədqiqatçılar, o cümlədən əcnəbi doktorant və dissertantlar;

1.2 Hər iştirakçı yalnız bir məruzə təqdim edə bilər. Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir.

1.3 Doktorant və dissertantların təqdim etdiyi məruzələrə kafedranın iclas protokolunun qərarı, elmi rəhbərin rəyi məruzəyə əlavə olunmalıdır. Rəydə məruzədə şərh olunan elmi nəticələrin dürüstlük dərəcəsi, məruzənin müvafiq ixtisasa uyğunluğu və onun praktik əhəmiyyəti qeyd olunmalıdır. Plagiatlıq faktları aşkar edildikdə həmin məqalənin nəşri dayandırılır.

1.4 Konfrans iştirakçıları Təşkilat Komitəsi tərəfindən seçilir.

2. Məruzələrin tərtib olunma qaydası

2.1 Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyalar olan müəlliflərə üstünlük verirlər.

2.2 Konfransa təqdim olunan məruzə aşağıdakı tələblərə uyğun tərtib edilir:

- Azərbaycan və ya rus dilində yazılır və 2 nüsxədə (elektron variantı əlavə olunmaqla)

Təşkilat komitəsinə təqdim edilir;

- Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü-12, interval-1.5) yazıılır, A4 formatlı standart (210*297 mm) ağ kağızda çap olunur;

- Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;

- Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında, mərkəzdə məruzənin adı yazılır.

Məruzədə istifadə edilmiş elmi ədəbiyyatla istinad və mənbələr bu qaydada göstərilir:

- Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir
- İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
- Ədəbiyyat siyahısı AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir.
 - Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir.
 - İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir (Məsələn 2 səh 222)

Ən azı bir xarici ədəbiyyata istinad arzuolunandır.

Məruzə tezisin sonunda onun yazılıdığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilir. Xülasələr bir-birinin eyni olmamalı və məruzənin mözmununa uyğun gəlməlidir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin və müəllifin adı göstərilməlidir.

Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstərilməlidir. Açıq sözlər üç dildə (məqalənin və xülasələrin yazılılığı dillərdə) verilməlidir.

Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi, müəssisənin müvafiq kafedrasının şöbəsinin iclas protokolundan çıxarış və əlavədə göstərilən forma üzrə anket doldurulub əlavə edilməlidir.

2.3 Bu tələbləri ödəmeyən məruzələr Təşkilat Komitəsi tərəfindən qəbul edilmir. Çap üçün qəbul olunmamış məruzələr haqqında izahat və rəy verilmir, məruzə, əlavə olunan sənədlər geri qaytarılmır.

4. Konfransın gedişati

4.1. Tədqiqatçılar öz məruzələri ilə müvafiq bölmələrdə çıxış edirlər. Məruzələr bir qayda olaraq, 10 dəqiqəyə qədər vaxt verilir. Məruzə başa çatdıqdan sonra müəlliflərə sualları cavablandırmaq imkanı verilir.

4.2. Məruzəçilər əyani vəsait, şəkil və sxemlərdən istifadə edə bilərlər.

4.3 Konfransda çıxış edən tədqiqatçıların məruzələri sədr və həmsədrlər tərəfindən qiymətləndirilərək “nəşrə tövsiyə edilir” və ya “nəşrə tövsiyə edilmir” qərarı qəbul edilir, qərar protokollaşdırılır.

MƏQALƏLƏRİN SON TƏQDİM OLUNMA TARİXİ: 2 oktyabr 2019-cu il

Email: science.unece@gmail.com

Foto
şəkil (rəngli)
3*4

**Doktorantların və gənc tədqiqatçıların Respublika
Elmi konfransı iştirakçısının
A N K E T İ**

1. Soyadı, adı, atasının adı _____
2. Təvəllüdü _____
3. Təhkim olunduğu müəssisə _____
(müəssisənin adı)
4. Təhsilalma forması _____
(əyani və ya qiyabi doktorantura, dissertantlıq)
5. İxtisası _____
(şifri, adı)
6. İş yeri _____
(qiyabi və dissertantlıq yolu ilə təhsil alanlar üçün)
7. Elmi rəhbəri _____
(soyadı, adı, atasının adı, elmi dərcəsi, elm adı)
8. Məruzənin adı _____
9. Konfransın hansı bölməsinə təqdim olunur _____
10. Məruzə zamanı hansı əyani vəsaitdən istifadə olunacaq _____
11. Elmi naliyyətləri _____

(elmi məqalələrin sayı ___, o cümlədən impakt-faktoru olan jurnallarda dərc olunan ___, udulmuş qrantların sayı ___, monoqrafiyası ___)

12. Ev və mobil telefonu _____
13. Elektron poçt ünvani _____

“ ___ ” 2019-cu il

İMZA

Doktoratura şöbəsinin müdürü

dos. H.I.Həmidov

MƏQALƏLƏRİN SON TƏQDİM OLUNMA TARİXİ: 2 oktyabr 2019-cu il
Email: science.unec@gmail.com

NÜMUNƏ

25 mm

Əliyeva Fəridə Rəşid qızı

Azərbaycan Memarlıq və İnşaat Universiteti

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ GƏNCLƏRİN XARİCDƏ TƏHSİLİ

25
mm

Açar sözlər

Əsas mətn

Ədəbiyyat

15
mm

Резюме

Summary

25 mm

Məqalə science.unec@gmail.com e-mail ünvanına göndərilməklə yanaşı, tələb olunan digər materiallar (məqalənin çap variantı, elektron variant diskdə, anket (mütləq halda şəkilli), kafeda çıxarışı) Doktoratura şöbəsinə (0124928887 Leyla Yusifova) təqdim edilməlidir.